



"Azərbaycanlıların soyqırımı" haqqında imzalanan Prezident fərmanı tariximizin daha bir açılmamış səhifəsinə gur işiq saldı. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etmək xəyalən tarixə, keçmişə qayıdır, baş verənləri yenidən ağlın süzgəcindən keçiririk.

XIX-XX əsrlərdə xalqımızın başına bir sira faciələr gətirilib. Qonşuluğumuzda bərqrər olmuş bədnəm ermənilər xalqımıza qarşı dəfələrə soyqırımı və deportasiya siyasetini həyata keçiriblər. Ötən əsrin əvvəllərində, yəni 1905-

1907-ci il Birinci rus inqilabının yaratdığı tarixi şəraitdə istifadə edən ermənilər qədim Azərbaycan torpaqlarında soyqırımı və təmizləmə prosesinə başlayaraq qısa bir zaman da minlərlə

**Ulu** öndərimiz Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərmanına imza atlığı vaxtdan 25 il keçir. Bu fərmanın ermənilərin və onların tarixi havadarlarının yurdumuzun, yurdaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolü böyük və əhəmiyyətlidir.

azərbaycanlıları öldürdülər, on minlərlə soydaşımızı təhqir və işgəncə ilə yurd-yuvasından qovdular.

Ermənilər tərefindən azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədilmiş - Bakı, Şamaxı, Quba qəzalarında, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə dinc əhali qılıncdan keçirilmiş, qadınlara, uşaqlara, qocalara belə rəhm edilməmişdir. Qarət və zorakılıqlarla müşayiət olunan soyqırımı zamanı yüz-

tərəm Prezidentimiz İlham Əliyev tərefindən layiqin-cə həyata keçirilir. Elə ona görədik ki, indi Azərbaycan hər səviyyədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib, onların məxsus olduğu eśl murdar xisleti dünya ictimaiyyətine çatdırıbilir. Düşmən artıq öz fitne dolu planlarını heyata keçirməkdə çox çətinlik çəkir. Çünkü dünya artıq ermənilərin yalanlarına uymur. Kimin kim olduğunu yavaş-yavaş anla-mağşa başlıyır. Bu gün Azərbaycan da dəyişib və əvvəlki yaridağlımış, iqtisadiyyati böhran içində bo-

# Tarixi faciəyə siyasi-hüquqi qiymət verən fərman

lərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeşsan edilmiş, adamların burun-qulaqları kəsilmişdir. Günahsız əhali güllənmiş, kütłəvi qətlər törədilmişdir. Bu vəhşi aksiyalar zamanı Azərbaycana məxsus ərazi-lər zəbt edilmişdir.

Bu baxımdan, 1918-ci ilin martında "əks-inqilabçı ünsürlər mübarizə" şüarı altında Bakı Kommunası tərefindən Bakı Quberniyasının azərbaycanlılardan təmizlənməsini qarşısına məqsəd qoyan mənfur planı xüsusi qeyd etmək olar. Ən dəhşətli olaylar martın 30-31-i və aprel ayının ilk günlərində baş verdi. Bakıda 10 mindən artıq azərbaycanlı - qoca, uşaq, qadın öldürdü. Həmin günlərdə yalnız azərbaycanlı olduğun minlərlə gənc sakın məhv edilmişdir. Evlərə od vurulmuş, milli memarlıq inciləri, məktəb, xəstəxana, məscid və digər abidələr dağıdılmış, Bakının böyük bir hissəsi xarabalığa çevrilmişdir.

Analoji hadisələr Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyanda və daha ağır formada Şamaxıda təkrarlandı. Ümmülikdə, bu hadisələrdə minlərlə yurdaşımız qətlə yetirildi.

Bu qanlı siyaset Sovet hakimiyyəti illərində də davam etdirildi. 1948-1953-cü illərdə artıq o zaman Ermenistan adlanan Qəribi Azərbaycan torpaqlarından soydaşlarımız deportasiya olundu.

"Qorbaçov yenidənqurması" adlanan dövrə bu şərəfsiz hərəkətlər daha geniş vüsət aldı.

1988-ci ildə Dağılıq Qarabağ münaqışının başlanğıcı ilk gündən Moskva əl altından erməni separatçılarını dəstekləyir, bacardığı qədər onlara kömək göstərirdi. Hadisələrin başlanğıc mərhələsində Sumqayıtda əvvəlcədən düşünülüb hazırlanmış və xüsusi adamlar vəsitsilə həyata keçirilən "qırğın aksiyası" təşkil edib, onun gedisində aparılan video-foto çəkilişlərini dünyaya yayan ermənilər mənfi azərbaycanlı obrazı da formalaşdırıbilmisdirlər.

1988-1992-ci illərdə ermənilər ən sonuncu azərbaycanlı da öz dədə-baba yurdundan didərgin saldılardır. Və beləliklə, ötən əsrin əvvəllərində əhalisinin 70 faizini azərbaycanlılar təşkil edən bugünkü Ermenistanda bir nəfər də olsun soydaşımız qalmadı.

Yalan və iftira dolu təbliğatın qarşısı 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra alındı. Hazırda bu siyaset möh-

ğulan ölkə deyil. Müasir Azərbaycan dinamik inkişafda olan, sürətli qabaqcıl ölkələr sırasına integrasiya edən bir dövlətdir.

İndi Azərbaycan hər sahədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib, onların qanıçan arzularını üreyində qoya bilir. Elə bu amillərdik ki, ötən ilin sentyabrın 27-də Ermenistanın təribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hükum əməliyyəti nəticəsində otuz ilə yaxın müddətde işgalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi və erməniləri biabırçı kapitulyasiya bəyanatına imza atmağa vadar etdi. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib. Buna bizim həm mənəvi, həm də hüquqi haqqımız var idi. Axı, bu torpaqlar tarix boyu bizim dədə-babalarımızın yurd-obası olub. Ulu önder Heydər Əliyev təbiri ilə desək, "Tarixi dəyişmək qeyri-mümkündür. Əsrlər boyu Qarabağ Azərbaycanın olub və Azərbaycanın da olacaq".

Müasir mərhələdə azərbaycanlıların soyqırımı ilə bağlı baş vermiş hadisələri nəzərdən keçirərkən aydın görünür ki, xalqımız Sovet hakimiyyəti illərində beynəlmiləlilik ruhunda tərbiə olunduğundan ermənilərə qarşı kin-küdürü, ədavəti yaddan çıxarılmış, dəhşətli faciələr unudulmuşdur. Xalqımızın yaddaşından olmuşları silmək üçün hazırda Şəhidlər Xiyabani adlanan ərazidə, 1918-ci ildə erməni və bolşeviklərin qırğıdı azərbaycanlıların uyduduğu Çəmberkənd qəbiristanlığının yerində böyük bir park salınmışdır. Xalqımızın ən böyük düşməni olan Şəumyanın adını əbədiləşdirmək üçün heykəlli ucaldılmış, adına bağlar salınmış, onlarca küçə, kitabxana bu cəlladın adını daşımışdır. 1918-ci ilin qanlı Mart hadisələrini əks etdirən bədii əsərlər, qəzetlər yandırılmış, tamamilə məhv edilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmani xalqımızın soyqırımı tarixinin öyrənilmesində və milli şurun formallaşmasına çox böyük əhəmiyyət daşıyır. Fərmandan xalqımızın tarixində ermənilər tərefində həmvətənlərimizin zaman-zaman vəhşicəsinə qırılmasına, torpaqlarımızın işgalinə ilk dəfə siyasi qiymət verilmiş, alimlərimiz, ziyalılarımız qarşısında mühüm vəzifələr qoyulmuşdur. Məhz bu fərmandan sonra hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi nəinki ölkəmizdə, soydaşlarımızın yaşadığı dönyanın hər nöqtəsində qeyd edilir.